

İyul 2013

PwC Azerbaijan Times

4 sayılı Buraxılış

Buraxılışın əsas xəbərləri:

- Yeni miqrasiya məcəlləsi
 - Ölkədən getmək hüququnun məhdudlaşdırılması
 - Viza növləri
 - Viza müraciətlərinə baxılması müddəti
 - Müvəqqəti yaşamaq üçün icazənin alınması əsasları
 - Prosesual qaydalar
 - Elektron və yazılı formada müraciətlər
- PwC Akademiyasından Yenilik
 - Biznesin səmərəliliyinin idarə olunması üzrə CIMA Diplomu
 - 2013-cü ilin payız semestrinin Təlim qrafiki
 - PwC İstedadlar Klubu



pwc

Yeni miqrasiya məcəlləsi

Azərbaycan Respublikasının Prezidenti 1 avqust 2013-cü il tarixindən qüvvəyə minən Miqrasiya Məcəlləsini təsdiq edib.

Miqrasiya Məcəlləsinin ən böyük üstünlükləri miqrasiya sahəsində olan hüquqi aktların sistemləşdirilməsi və ümumiləşdirilməsi, o cümlədən Azərbaycan Respublikasında miqrasiya məsələlərini tənzimləməsidir (Azərbaycan Respublikası daxili miqrasiya sahəsi xaric olmaqla). Yeni Miqrasiya Məcəlləsi ilə miqrasiya qanunvericiliyi sahəsində olan bəzi yenilikləri sizin nəzərinizə çatdırmaq istəyirik:

- **Ölkədən getmək hüququnun məhdudlaşdırılması:** Yeni dəyişikliklərdən biri xaricilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olaraq ölkəni tərk etmək hüququnun məhdudlaşdırılması əsaslarına aiddir.

İnzibati xətanın törədilməsi (əgər xəyata görə verilən sanksiya aradan qalxmıybsa və ya icra edilməyibsə), xaricilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən hallardan biri kimi göstərilir.

- **Viza növləri:** Miqrasiya Məcəlləsi səfərin məqsədi və müddətindən asılı olaraq müxtəlif növ vizaları nəzərdə tutur. Məsələn, işgüzar viza (180 gün), əmək vizası (90 gün), şəxsi səfər vizası (90 gün), elm və ya təhsil məqsədi ilə verilən viza və s.
- **Viza müraciətlərinə baxılması müddəti:** Əgər əvvəllər müvafiq dövlət orqanlarında viza almaq üçün edilən müraciətlərə 1 ay ərzində baxılırdısa, hal hazırda bu müraciətlərin baxılma müddəti 15 gün nəzərdə tutulub.

Burada əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer Aysel Süleymanova ilə əlaqə saxlaya bilərsiniz, aysel.suleymanova@az.pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan
Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411
www.pwc.com/az

© 2013 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

PwC Azerbaijan Times

4 sayılı Buraxılış

- **Müvəqqəti yaşamaq üçün icazənin alınması**

Əsasları: Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması əsaslarına bir sıra əlavə və dəyişikliklər edilmişdir. Bu əsasların bəziləri aşağıda göstərilmişdir:

i. Müraciət edən şəxsin bank hesabında göstərilməli olan məbləğ 100,000.00 manata (təxminən 128,000.00 ABŞ dolları) qədər artırılmışdır;

ii. Müvəqqəti yaşamaq üçün icazənin verildiyi hallar sırasında müraciət edən şəxsin Azərbaycan Respublikası ərazisində 100,000.00 manat (təxminən 128,000.00 ABŞ dolları) dəyərində daşınmaz əmlakın olması nəzərdə tutulub;

iii. Həmçinin bir sıra şərtlər daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olma müvəqqəti yaşamaq üçün icazənin verildiyi yeni hallar sırasına daxildir (Şərtlər dedikdə sahibkar tərəfindən işləmək üçün cəlb olunan xarici vətəndaşların maksimum sayı və s. nəzərdə tutulur).

- **Prosesual qaydalar:** Miqrasiya Məcəlləsi əvvəlki qanunlarda da oxşar formada nəzərdə tutulduğu kimi iş icazəsinin verilməsi şərtlərini özündə daha aydın və geniş formada nəzərdə tutur (Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin işə cəlb olunması ilə bağlı müraciət edən şəxslər işə cəlb etdikləri əcnəbiləri yalnız öz iş yerlərində işlə təmin etməlidir).

- **Elektron və yazılı formada müraciətlər:**

Prosedur qaydalarının sadələşdirilməsi məqdesi ilə viza alınması üçün müraciətlər, o cümlədən iş və yaşamaq icazəsinin alınması üçün müraciətlər elektron və ya yazılı müraciət formasında təqdim edilə bilər.

Aşağıda göstərilən qanunlar Miqrasiya Məcəlləsi qüvvəyə mindiyi gündən ləğv edilir:

i. "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Azərbaycan Respublikasının 1996-cı il 13 mart tarixli Qanunu, № 41-IQ;

ii. "İmmiqrasiya haqqında" Azərbaycan Respublikasının 1998-ci il 22 dekabr tarixli Qanunu, № 592-IQ ;

iii. "Əmək miqrasiyası haqqında" Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli Qanunu № 724-IQ;

iv. "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2002-ci il 27 dekabr tarixli Qanunu № 414-IQ.

PwC Azerbaijan Times

4 sayılı Buraxılış

PwC Akademiyasından Yenilik:

Biznesin səmərəliliyinin idarəolunması üzrə CIMA Diplomu

PwC Akademiyasının təşəbbüsü ilə, Sertifikatlaşdırılmış İdarəetmə Mühəsibləri İnstitutu (CIMA) rus dilində ilk beynəlxalq kvalifikasiyasını - **Biznesin səmərəliliyinin idarəolunması üzrə CIMA Diplomunu** - təqdim edir.

CIMA-nın bu diplomu maliyyə və idarəetmə uçotu sahəsində çalışan mütəxəssislər üçün hazırlanıb: proqramdan maliyyə menecerləri, idarəetmə uçotu üzrə mütəxəssislər, mühəsiblər, idarəetmə qərarlarını qəbul etdiyi zaman maliyyə məlumatından istifadə bacarıqlarını əldə etmək istəyən şirkət menecerləri faydalana bilər.

İki imtahanı (P1 və P2) uğurla keçən proqram iştirakçıları CIMA tərəfindən akkreditasiya olunmuş mütəxəssis hesab edilir.

2013-cü ilin payız semestrinin Təlim qrafiki:

CIMA P1:

7-8 sentyabr 2013-cü il

28-29 sentyabr 2013-cü il

1-3 noyabr 2013-cü il

Sınaq imtahanı: 10 noyabr 2013-cü il

CIMA P2:

17-19 sentyabr 2013-cü il

15-17 oktyabr 2013-cü il

Sınaq imtahanı: 9 noyabr 2013-cü il

Qiymət: 1 nəfər üçün 1,600 AZN (ƏDV daxil deyil)

Endirimlər:

Eyni təşkilatdan 3 və daha çox şəxs qeydiyyatdan keçdikdə, 10% endirim tətbiq olunur.

Qeydiyyat üçün,

adınız/soyadınız/vəzifəniz/çalışdığınız şirkət/əlaqə telefonu və faks/elektron poçt ünvanı haqqında məlumatı aynur.movsumova@az.pwc.com ünvanına **31 avqust 2013-cü il** tarixinə qədər göndərməyiniz xahiş olunur.

PwC Azerbaijan Times

4 sayılı Buraxılış

PwC Azərbaycan PwC İstedadlar Klubuna ikinci qəbulu başlayır!

Biz Sizi öz biliklərinizi nümayiş etdirməyə və PwC İstedadlar Klubunun motivasiyalı və bacarıqlı tələbələrindən biri olmağa dəvət edirik.

PwC İstedadlar Klubu xüsusi istedadlı universitet tələbələrini birləşdirən və onları özəl və dövlət sektorunda real biznes şəraitində tətbiq olunmalı işgüzar bacarıqlarla təmin edir. Bu proqramın məqsədi peşəkar karyerasının ilk günlərindən etibarən yerli və xarici bazarda yaradıcılığa, inkişafa və rəqabətə davamlı olmağa can atan xüsusi istedadlı gənclərin üzə çıxarılmasıdır.

Klubun məqsədi nədir?

PwC İstedadlar Klubu peşəkar təlimçilər tərəfindən interaktiv formatda keçirilən sessiyalar və müxtəlif sosial tədbirlərin vasitəsilə Sizin biznes və sosial ünsiyyət bacarıqlarınızın inkişafı üçün dəyərli imkanlar yaradır. Dərslər konsaltinq, audit, vergi, biznes yazışması, hesabatın hazırlanması və s. mövzularda keçirilir və uğurlu mütəxəssisin yetişdirilməsi üçün zəruri bilikləri və təcrübəni təqdim edir.

Klub sizə nə vəd edir?

PwC İstedadlar Klubunun müvəffəqiyyət qazanmış üzvləri Azərbaycanda fəaliyyət göstərən aparıcı yerli və ya xarici şirkətlərdən birində təcrübə keçmək imkanı əldə edir. Təcrübə zamanı klubun üzvləri real situasiyalarda nəzəri bilikləri tətbiq etmək və buraxılış/diplom işi, o cümlədən gələcək karyera üçün dəyərli materiallar toplamaq imkanı əldə edəcəklər. Sponsorların dəqiq siyahısı tezliklə elan olunacaqdır.

Klub necə fəaliyyət göstərir?

PwC mütəxəssisləri həftədə 2 saat olmaqla, 6 ay müddətində yuxarıda qeyd olunan mövzularda mühazirələr təqdim edir. Semestrin sonunda PwC komandası ən istedadlı tələbələri müəyyən edib, onları diplomlarla təltif edir və şirkətlərə təcrübə üçün istiqamətləndirir.

Kluba üzvü olmaq üçün nə etmək lazımdır?

Klub üzvü olmaq haqqında məlumat üçün aşağıdakı linkə daxil olun:

<https://www.facebook.com/pages/PwC-Talents-Club/397440490327772>